



**Semistán Nəzirli  
istefada olan polkovnik-leytenant**

"Zatən mənim nöqtəyi-nəzərim  
cə Gəncə üşəni quranlar millətə  
qarşı böyük xəta işləmişlər. Bakıda  
məclisi-məbusan əzəsi imzaları ilə  
hökuməti şuralarla tərk etdikdən  
sonra Gəncə hadisəsinə lüzum var-  
mı idi?"

**Yusif Vəzir Çəmənzəminli  
(1887-1943)**

Gəncə üşəni millətimizin şərəf  
və namusunun yenidən kasbi-etişar  
qazandığı bir dastandır. Gəncədə  
may ayında axan türk qarı 27 aprel  
hadisəsi hərəkatından millətimizə  
atılan ləkəni silib götürdü.

**Ceyhun bəy Hacıbəyli,  
(1891-1962),  
tarixçi-jurnalist**

Firudin bəy Köçəri Gəncədə güllələndi.  
Fikir gülüstanları qonçqədə güllələndi.  
Alimlər hər sətrini cırqla gəzir indi.  
Onu kim güllələndi Mauzerli gənələr.  
Bu yurda biganalar, bu xalqa biganələr.

**Xəlil Rza Ulutürk**

- Əmi, Vəli dayiya deynən ki, Nüsretin kiçik qardaşı Cümşüd Əfəndizadə de burdadı.

Hər dəfə nezareti içəri girdə yeniyetmənən sözleri tekrar edir, ona yarvarındı. Üç gün idi ki, bu günahsız genç karvansara-dustaqxanada əzab-əziyyət çəkirdi. Üç gün idi gözü qapıda qalmışdı. Ancaq bu Vəli dayi kim idisə, nə nezareti ondan bir xəber deyirdi, nə də onun özü gelib çıxırı. Yeniyetmənən sayıb məhəl qoymayan nezareci heç el bil onu eştirmirdi, ona cavab da vermirdi.

Gündə üç-dörd dəfə içəri giren yaşıl

# GÜNAHSIZ MƏHBUS

furajaltı nezareti qışqıra-qışqıra bu böyük karvansaradakı yüze yaxın dustağı cərgəyə düzər, kefi istədiyi adamları seçib apardı. Aparılan dustaqları karvansaraların çöl divarları dibindəce gülələyərdi. Yaşıl furajaltı nezaretiçi hər dəfə içəri girdə hamı səksəkə ilə yerdən durardı. Dustaqlar onun nezərlərini, el hərəkətlərini, həm isə dörxu içinde izlərdi. Barmağını tuşlaşdırıdən bir daha geri qaytmazdı.

Üşyanla alaqadır şəhər əhalisinin çoxu Gəncə dustaqxanasına doldurulmuşdu. Günahlı da, günahsız da. Qazax, Şamaxı qəzalarından da buraya getirilənlər var idi. Hebs olunanlar o qədər çox id ki, şəhər dustaqxanası tutmadığından karvansaralar, məscid və mədrəsələr də dustaqxana kimi istifadə olunurdu. Üşyanın əsas təşkilatçıları 1918-ci ildə Azərbaycanaya köməyə gələn türk qoşunlarının baş komandanı Nuru Paşa, birlinci Gəncə piyada diviziyasının generalları Cavad bəy Şıxlinski, Teymur bəy Novruzov, general-qubernator Əmirxan Xoyski, Sarı Ələkbər İmamquluoğlu, Qəmər Behmenli, meşhur mülkədar Şamil bəy İskəndərov, polkovnik Cahangirbəy Kazimbəyov ve başqları idilər.

\*\*\*

Dəmir qapı açılında hamı bir nəfər kimi ayağa durdu. Dərhal neçe-neçe göz, qorxu və vahimə ilə qırıq-qırıq beş yaşı, qıvrıq geyimde eli mauzerli nezaretiçiye dikkildi. O, kinayə ilə gülümsünür, mauzeri elində oyuncaq kimi saymazyanı fırladırdı. Onun arxasındaki iki silahlı əsgər əmrə müntəzir dayanmışdı. Dustaqların heç biri cincirini çıxartmır, hamı vahimə ilə onun şəhadət barmağının kimə tuşlanacağını izleyirdi. Yenə on dörd yaşlı Cümşüd irəli yerləyib:

- Əmi, - dedi, - Vəli dayiya deynən ki, Nüsretin qardaşı Əfəndizadə de burdadı

- Yaxşı gal, - deyə bu dəfə səbri tükənen nezaretiçi onun üstüne qışkırdı.

- Çix, bayira, özün deyərsən.

Dustaqlar bir-birinin üzüne baxıb, oğlanın dairəsinə heyfisləndilər. Oğlan ölümüç adımlarla irəli yerdidi. Birən nezaretiçi sürətə geri çıxıb çöldə da-

yandı.

- Çixin, hamınız çıxin! - deyib çöldən içəriyə bağırdı. - Heç ne götürmek lazım deyil.

Həyətdə bir-birinə sıxlıq dustaqlar gündeşə boylanır, yayın isti havasını açıqlıklärə udurlular. Nezaretiçi, həyətdə tökləmş pryanıkları göstərib:

- Buyura bilərsiniz, cənablar, bu da müsavatın size göndərdiyi hədiyyə, buyurun, nuş edin.

Üç gün ac-yalavac qalan dustaqlar sel kimi irəli cumdular. On dörd yaşı Cümşüd zorla iki-üç pryanık götürüb bildi. Yenidən hamını karvansara-dustaqxanaya dolduruldu. Nezaretiçi içəriyə öteri göz gedzdirib qapını örtmək istəyəndə Cümşüd yeniden yalvardı:

- Əmi, Vəli dayiya deynən ki...

Qapı qazıltı ilə onun üzüne bağlandı. Bu dəfa da naümid qalan genç gəri qayıdır özünə siğinacaq elədiyi təğin künkündə oturdu.

- Cümşüd, ay oğul...

Oğlan tez qapıya baxdı, etrafına boylandı.

Həmi üçbər, dördbər səhəbet edirdi, kimisi de fikir-xeyal içinde uzanmışdı.

- Mənəm, seni çağırın, oğul...

Onunla üzbeüz oturan ağ saqqallı, eşmə bliq qoca üç günde bir nəfərə belə kəlmə keşməmişdi. Bu şux geyimli, qədd-qəmətli kişi bütün günü dinməz oturur, heç kəsə qaynayıb-qarışmır. Diqqətətə baxan olsa onu özü döñüne danişan görərdi. "Axi, menim ne gühənim, ne iş görmüşəm. Men müsavat partiyasındaki hənsi xidmətlərime görə bu cəzəni çekməliyəm. Nə saat ikile ki mi atıma keşmedili. Küçükler silahlı adamlarla dolu idı, şəhər mühəsliyərə aldılar. Qardaşımın mülliim dostarı da bize toplasmışdır. Gündəndən sonra qəcib şəhəre çıxdım, küçələr meyitlə dolu idı. Bezillerini XI Ordu əsgerləri yorğan-döşəkde öldürüb çöle atmışdır. Səhərli Bakıdan zirehli qatar geldi. Vağzalyanı rayonda müsavat əsgerleri ilə XI Ordu döyüşçülərinin vuruşması gedirdi. Altı gün gecə-gündüz vuruşma keşmedil. Qırızımlar pulemyotun gücünə yavaş-yavaş şəhəri aldılar, müsavatçılar geri çekilməye başladılar.

Biz məktəbin zırzəmisləne dolmuşduq. XI Ordu əsgerləri qarşılara çıxan canlısı sorğusuz güllələyirdi. Bir azdan məktəbin böyük darvazası bərk-bərk döyüldü. Məktəbin xidmətçi si qoca bir kişi idil. Onu göndərdilər ki, get, darvazanı aç. Qoca darvazanı açan kişi vurub öldürdüler.

Qardaşım Nüsret rus dilini yaxşı biləndən qardaşın harada işləyirdi?

- Mülliim idi, hem de Dörd yol küçəsindəki məktəbin müdürü idi. - Yenə qabağa oyılıb sakılıcə: - bolşevik idi, - dedi.

Qoca zəndə gənce baxıb:

- Adı, familyası necə id? Cümşüd ürəkləndi, qocanın qardaşını tanıdığını zənn edib ağlamsınan bir səsle:

- Nüsret, - dedi, - Nüsret Əfəndizadə...

- Gəncənin hansı məhəlləsindənmiş?

- Heç birindən. Biz Şamaxılıq. İnisiş orda erməni-müsəlman davası oldu. Daşnaklar Şamaxını yandırdılar. Bizi de ev-eşiyimizdən didergin düşdük. Kürdəmə, ordan da Ağdaşa gedib bir qohumumuzgilde qaldıq. Dolanı bilmediğim. Dayım Camo Cebrayıbəyli burda olur. Əlacızsız qalib ona ponah getirdik. Bir həftə onu tapa bilmədim. Şah Abbas məscidinin həyətində qaldıq. Nehayət, Camo dayını tapdıq. O, bize Ozan küçəsində bir ev kirayələdi. Məni aptekdə işe düzəldti.

Nüsret de mülliim işləyirdi. Bir iləndən sonra Dörd yol küçəsində ibtidai məktəbin müdürü oldu. Vəzilyetimiz yenice babatlaşdırı ki, bir gün obaşdan atışma səsine oyandıq. Gündüz saat ikile ki mi atıma keşmedili. Küçükler silahlı adamlarla dolu idı, şəhər mühəsliyərə aldılar. Qardaşımın mülliim dostları da bize toplasmışdır. Gündəndən sonra qəcib şəhəre çıxdım, küçələr meyitlə dolu idı. Bezillerini XI Ordu əsgerləri yorğan-döşəkde öldürüb çöle atmışdır. Səhərli Bakıdan zirehli qatar geldi. Vağzalyanı rayonda müsavat əsgerleri ilə XI Ordu döyüşçülərinin vuruşması gedirdi. Altı gün gecə-gündüz vuruşma keşmedil. Qırızımlar pulemyotun gücünə yavaş-yavaş şəhəri aldılar, müsavatçılar geri çekilməye başladılar.

Biz məktəbin zırzəmisləne dolmuşduq. XI Ordu əsgerləri qarşılara çıxan canlısı sorğusuz güllələyirdi. Bir azdan məktəbin böyük darvazası bərk-bərk döyüldü. Məktəbin xidmətçi si qoca bir kişi idil. Onu göndərdilər ki, get, darvazanı aç. Qoca darvazanı açan kişi vurub öldürdüler.

Qardaşım Nüsret rus dilini yaxşı biləndən qardaşın harada işləyirdi?

İldi. Veli Xuluflu və İbrahim Eminbəy ilə dəstləqələrə, qırımlarla uzaqlaşırıb. Nüsret geldi. Darvazanın qabağına çatan kimi XI Ordu geyimində bər əşər onu erməni söyüdə və güllələdi. Gelib zırzəmini güllələdilər. Biz hamımız ağızüstüə uzandıq, xoşbəxtliklərə keş kima güllə dəymədi. Bayır çıxardılar. Öğey qardaşım qızı Gülsüm xanım da biznə idil, onun qulağından sıraqı, barmağından üzüñün dərtib çıxardılar. Onu ayırbıran konsulluğunun həyatlinə apardılar, məni də bura getirdilər.

- Alan Şamaxida harada işləyirdi?

- Mehəmmədə katib idil. Ancaq onu şair kimi dəyə yaxşı tanıyırlar. Ağaeli bəy Naseh, bəlkə eşitilmişsin, Əfəndizadə...

Qocanın sıfəti bulud arkasından çıxan günəş kim açıldı. Təccüb və maraqla oğlanın elindən yapıdı. Köküsünü örüb kədər, daxili həyəcanın əlli eşe-eşe alınını övkəldər. Üreyi zəlf adamlar kimi ağır-ağır nefəs aldı.

Onun qəlb qüsse ilə dolurdu. Taleyin hökmüne bax, - deyə fikirleşdi. Uzun illər məktub vasitəsilə dəstləqələrə elediyim Ağaeli bəyin oğlu ilə gör harda gorusdum?

Firudin bəy ötən esrin sonlarından ta 1914-cü il kimi Şirvan şairi Ağaeli bəy Nasehə məktublaşmışdı. O, dos-tundan sonra qəcib şəhəre çıxdım, küçələr meyitlə dolu idı. Bezillerini XI Ordu əsgerləri yorğan-döşəkde öldürüb çöle atmışdır. Səhərli Bakıdan zirehli qatar geldi. Vağzalyanı rayonda müsavat əsgerleri ilə XI Ordu döyüşçülərinin vuruşması gedirdi. Altı gün gecə-gündüz vuruşma keşmedil. Qırızımlar pulemyotun gücünə yavaş-yavaş şəhəri aldılar, müsavatçılar geri çekilməye başladılar.

Ağaeli bəy ona köməkliyini işe ayrıca qeyd edirdi: "Xüsusi Ağaelibəyin haqqı bizim boynumzda artıq dəredədər ki, Şamaxı sürəsinin tərcüməyi-hallarına dair bir çox məlumat bize cəm edib göndərmişdi. Bu bərəde ol cənabə semimi-qelbdən razılıq, izhar edib, cənab haqqdan ona xoşbəxtlik və tuli-ömr mərhamət olunmağını təmədnədirik".

Gecden gec xeyaldan ayrılan Firudin bay oğlanı sakılıcə ağlayan görüb:

- Ağlama oğlum, - dedi. - ağlama,

hayatın enisi, yoxluğu çoxdu. Bu da bir bələdi gəlib bizi tapıb. Ondan ne qəcib qırımlaqla uzaqlaşırıb. Nə də axtarmalı taparsın. Bəla elə şədi ki, o özü gəlib səni tapar. Bircə sobrı olmalı. Yeri göləndə canavar arasında aslan olmaq gərəkdir. Sən cavansa, ehtiyallı ol, özünü hayif edərsən. Atanın bir mürəmmət yadına düşdü. Yazır ki, dünən işləri qaydasında gelmir. Haqqın yerini na-haqq lutub. Rəhmətlik elə bil bizim bu günlümüzü, vəziyyətimizi görüb, bilib yazib.

**Basib alamları bidadı adəlat yoxdur,  
Qayılar gizb, emal lağı, sadəqə yoxdur.  
Həsədü büğzdən özgə dəxi adət yoxdur.  
Həc bər kəsə vəfa, sədiqu dayanat yoxdur.  
Nasaza fəhşiz iz, qeybət bəhət görür.  
- Atəmin dostlusunuz, onu hardan taniyırısun?**

- Dostu deyəndə ki... Mən Qoridə yaşayanda Şirvan şairləri ilə məktublaşdım. Mirzə Sabirə, Abbas Şəhətə, Məhəmməd Tərrəhla müntəzəm olaraq yazırdıq. Onlara mən öz yazılardan başqa qədim təzkiyə və çünkük lərde itib-batmaqdən olaraq Şirvan şairlərinin şeirlərini göndərdi.

- Demək siz də şairsiniz? - səri çatmayınam Cümşüd məraqla soruşdu.

Firudin bay gülmüşdü. Anı olaraq baxışlarını oğlanın üzündən çəkdə. Cümşüd öz-sualı ilə elə onu pis vəziyyətdə qoymuşdu. Olturnaqdan üyüşmiş ayagını irəli uzadıb:

- Bilmirəm, səni necə başa salım, - dedi. - Mən şair deyiləm. Mən şairlərə, şeire, sənət qiyət qoymaş adamlarla məktublaşram. O ziyalılardan şəxən kitabxanalarında, arxivlərdən olan materialları alıb ədəbiyyat mecməsi, ədəbiyyat tarixi yazıram. Bəla sənət sahibinə ədəbiyyatçısınas, ədəbiyyat toplayıcıları deyirler. Onu bil ki, oğul, "bıl milliət ədəbiyyatı, demək olar ki, onun məsihlinin ayinəsidir. Hər millətin dolanacağı, ovzal-məsihətinin, dərəcəyi-tərəqqisinin, mərəbəyi-kamalını, qüdər və camalını onun ədəbiyyatından bilmək olar".

Atanı da bəle tanış olmuşdur. Atanın mendə şeirləri çoxdu. Şirvan şairi Mehveş, Zülalı, Vaiş əfəndi Şirvani, Əşər Şirvani, Nəbi əfəndi Şirvani, Hüməmmət Şirvani, Aşər Şirvani, Nəsimi Şirvani, Mehzun Şirvani, Molla Qədir Hacı Şirvani, qeyrili haqqında nə yazmışsama, rəhmətlik atan Ağaeli bəyin xidməti sayesindədir. Firudin bəy neyiso xatırlayırmış kimi, gülümüşün sözüne davam etdi.

(Ardı var)



# GÜNAHSIZ MƏHBUS



Semistan Nazirli  
istefada olan polkovnik-leytenant

(əvvəli öten sayımızda)

- Bir gün atandan yena məktub aldim. O, Naseh təxəllüsü bir şairin şeiri də göndərmişdi. Şeir qayət dərəcədə xoşuma geldi. Dərhal ona məktub yazdı xahiş edildi ki, həmin şairin nə qədər şeiri varsa göndərsin. Sağ olsun, göndərdi. Ancaq bii neçə gündən sonra Səhhətdən aldığım məktub meni heyrətdə qoydu. O yazırkı ki, şeirləri "Naseh" təxəllüsü ilə imzalayan, Ağaeli bəy Əfəndizadənin özüdür. Rəhmətliklə atan çox təvəzükər adam idi. Şirvan şairləri Sabir, Hadi, Səhhət, Tərrah onu öz aralarında zərafatla, "Mizanış-şüəra", yeni şairlərə qiymət verən ən düzgün tərəzi adlandırmış.

Firudin bəy özüne həmsöhbət tapdıguna sevinirdi. Ac, susuz olmasına baxmayaraq kefi bir az açılmışdı. Danışb үreyini boşaldan Firudin bəy özündə bir yüngüllük hiss edirdi. Bir tərəfdən isə qarşısında nazakətlə əyleşən dostunun oğluna baxanda yanib-yaxıldı. Bunun nə vaxtı, hebsxana künçündə çürüyür. Zəmanənin üzü qara olsun. O qədər qarışılıqlı...

- Son vaxtlar atan gerek ki, məhkəmədə işləyirdi? - xeyaldan ailən Firudin bəy yənidən dostu haqqında soruşdu.

Bəli, "Mirovoy sudya"nın idarəsində katib idi. Atamı məhv eləyən də bu vəzifə oldu. Alləmiz böyük idi, altı baş idik. Üstlikələk de beş baş olan Camo da yığılın ailesi ehtiyac içinde idi. Maasla on bir baş aileni o ağırlırdı. Kobud ve kim-seni adam saymayıan sudya Jurpinski ilə işləməyi atam özüne təhqir sayırdı.

Sudya Şamaxıda heç kəslə hesablaşdır, hətta ən bacarıqlı, maarif-pərvər müsəlman ziyanlarını belə təhqir edirdi.

- Atam hər gün evə gələndə şikayət edirdi, yeməyini belə çox iştahsız yeyirdi.

- Mənim otuz illik məhkəmə idarəsindəki xidmətimin nadan Jurpinski-nin gözündə bir qara qəpik qədər qiyəti yoxdu. - Atam son iller lap əsəbi olmuşdu. Allah kassın, - deyirdi, - belə qulluq, bu qulluq adamı lap inək edərmiş.

Bir dəfə evə lap əsəbi geldi. Sabah, - dedi, - gedib o vicdansızın üzüne tüpürüb, bu olmazın həqarətdən qurtaram. Səhəri qulluqdan azad olmaq üçün ərizə verən atam Jurpinski-ni bərə təhqir etmişdi. Evə qayıdanda əsəbdən tir-tir əsirdi. Halsız yatağa uzandı.

- Oğul, - dedi, - inek kimi qulluq edib yaşamaqdansa kişi kimi ölmək yaxşıdır. Bütün günü od-alov içində çırpin, danişdi. Axşamüstü yaş dolu gözlərinə tavana zilləyib bürdəflik susdu.

Divara söykənən Firudin bəy səhəbatın ağrı-acılarından gözlərini yummuşdu. Dinib-danışmındı. Atasının fəsihini söyləyen Cümşüd de sumusmuşdu. O, gözlərində gilələnən yaşı əlinin dali ilə silir, axşam toranında həmsöhbətinə alayarımcıq görə bilmirdi. Bir dənənə avazla dustaqtanı bürüyən mahnının səsinə gözlərini açdı. Arakanənin o üzündə bir dustaq yanılıqlı, rəhbəri ola bilərdi?

Əslində onun yeyif almanın istədiyi üşyanın teşkilatçı, müsavat generalı Cavad bəy Şixlinski, jandarm idarəsinin hissə rəisi Sarı Ələkər İmamqulu oğlu, müsavat xəfiyyə idarəsinin rəisi Qəmər Bəhmənli, Gəncəninə komandiri, polkovnik Cahangir bəy Kəzimbayov idi.

**Mən aşiq, Gəncəm haray,  
Tiflisdən gencəm, haray!  
Dustaqtan canım çürüdü,  
Mənə bir encam, haray!**

Tən ortadakı yoğun tağın dibində üç-dörd nəfər baş-başa oturmuşdu. Tez-tez bir gəncin çıynına toxunur və tekidə:

- Cəmil, sən allah, bir oxu, o yazıığın səsinə səs ver. Sənin ki, yaxşı səsin var. Bir ağız oxu, sən allah, ürəyimiz partladı, - deyirdilər.

Cəmil deyilənlik zil səsi karvansarayı qəfildən başına götürdü.

**Gəncənin küçələri,  
Banlamaz beçələri.  
Necə sənsiz yatım mən  
Bu uzun gecələri?**

Qapı bərkədən döyüldü. Yarısınıq pəncərədən dalbaladı atılan güllələr təvandən qopardığı suvaqqanlıq daş qırıntılarını yera töküdü.

Kim idi bu yaşılpapaq nəzarəti?

1920-cil mayın 26-dan 30-dək olan Gəncə qiyamında XI Ordu sıralarına soxulmuş mauzerçi-müstəntiq Liberman. Qatı daşnak olan Liberman bu qırışqı vaxtda bəzi rəhbərlərin hörmətinə qazandı. Özünü onlara sadıq göstərib XI Ordunun xüsusi şöbə rəisi kimi məsul vəzifəye irəli çəkildi. Əline girevə düşdürüyüngən Liberman Sovet hökuməti adından istifadə edərək Azərbaycanın qiyamçı oğullarını kimisini gülleleyir, kimisini də zindanda cürküdürdü. Elə adamları şübhə toruna salmışdı ki, onlar xalqın gələcəyi, düşənən beyni idi. Ondan soruşun yox idi ki, əger qiyam Gəncəde olubsa, yüz kilometr aralıda xalq müəllimi işləyən, heç vaxt siyasetə qarışmayan Firudin bəy onun - qiyamın necə teşkilatçı, rəhbəri ola bilərdi?

Əslində onun yeyif almanın istədiyi üşyanın teşkilatçı, müsavat generalı Cavad bəy Şixlinski, jandarm idarəsinin hissə rəisi Sarı Ələkər İmamqulu oğlu, müsavat xəfiyyə idarəsinin rəisi Qəmər Bəhmənli, Gəncəninə komandiri, polkovnik Cahangir bəy Kəzimbayov idi.

**Cəllad kötüyünə də düzüklə...**

Bir yandan içəri təzə dustaqlar getirili, digər yandan da, iki bir-üç bir ad-familialı ilə çağırıb, harasa aparırıldalar. Yəqin ki, güllələmeye. İçəri girən bolşevik əşərinin yanında bir erməni da olurdu. Ermənin göstərdiyi adamı Liberman dərhal çöle çıxarıb güllələmeye göndərdi. Mən Firudin bəy Köçərlini yaxşı tanıydım, həm də çox istərdim. Ona dedim:

- Ağa, burada veziyət çox gəlizdir. Ermenilər bizim say-seçmə adamlarımızı bolşeviklərin əli ilə güllələdirler.

Cəmil deyilənlik zil səsi karvansarayı qəfildən başına götürdü.

Ona görə Sızdən acizəna xahiş edirəm, adınızı gizledin, yeni deməyin ki, Siz Firudin bəy Köçərlisiniz.

Firudin bəy təəccübə, bir az da qəzəblə manə baxdı:

- Necə yeni adımı gizli saxlayım?

- Deyin ki, adım Məmməddir, ya da Həsən Əliyevdir. Köçərlər familyı çox müşəhədur, ermənilər də tanınmış adamlarımızın qanına yerikleyib.

Firudin bəy çox sərt görkəm aldı, qəzəblə dedi:

- Cox ayıb olsun sənə, gör nə təklif edirsən. Bəyəm insan da yalan danişərmə!

**Qocaman müəllim  
Mir Cavadın xatiresindən**

Həbs olunanlar arasında o zaman Azərbaycan Mərkəzi Komitəsinin üzvü Eyyub Xanbudaqovun yaxın qohumu Abbas Rzaquloglu da vardi. Abbas yemək getirən bir qadına məktub verir ki, onu Eyyub Xanbudaqova çatdırırsın.

Abbas məktubunda yazır ki, eslinda qatı daşnak olan Liberman hazırlıda XI Ordunun xüsusi şöbə rəisi kimi məsul vəzife daşıyır. Liberman yüzlərə adımı güñahlı-güñahıñ qiyamçı adı ilə həbs etmişdir. O, geceler Gəncə quberniyaşının fövgəladə komissarı Həmid Sultanovdan gizlin xüsusi bir yerdə dustaqlar arasından Azərbaycanın adlı-sanlı oğullarını seçib güllələyir. Gənəhəs tutulanlar arasında Qazax Seminariyasının müdürü Firudin bəy Köçərlər də var.

Eyyub Xanbudaqov aldığı xəbəri Nərimanova çatdırır. Azərbaycan SSR Xalq Komissarı Sovetinin sədri Nəriman Nərimanov tacili telegram vurur ki, Firudin bəy Köçərlini həbsən azad etsinler.

El yatandan, bir az əvvəl nəzarəti bağlı qapı arxasından qışqır-qışqırı roşusudur:

- Ey, dustaqlar, burda Qazax Seminariyasının müdürü Firudin bəy Köçərlinski varım!

Heç kəs dinmədi. Cümşüd qarənlıqda əli ilə Firudin bəyi axtardı. Onun əli mürşüdən Firudin bəyin dizinə toxu-

nan kimi diksindi.

- Hə, kimsən? - deyə hövlək soruşdu.

- Firudin bəy, nəzarəti Sizi qapiya çağırır.

O, dərhal yerində durdu. Karvansara tağlarına məterislənə-məterislənə qapiya yaxınlaşdı. Üzünü bağlı qapıya tutub:

- Kimdi, məni soruşan? - dedi.
- Köçərlinski sənən?
- Bəli.
- Qazax Seminariyasının müdürü?
- Bəli.

Nəzarəti daha heç nə deməyib getdi. Firudin bəy gah divarlardan, gah da taqlardan tuta-tuta yena gəri qayıtdı. Gələ-gələ "Cümşüd, oğlu, hardasan?" - deyib əlihə onu axtardı. Cümşüd ayağa durub onun əlindən tutdu, öz yerində oturmağa kömək etdi.

- Nə yaxşı yatmışdım, bu nadirüstü hardan gəldi, - deyib nəzarətinin dəlinə deyindiyi.

- Firudin bəy, yəqin Sizi azad edəcəkər, ona görə de soruşurlar.

- Yox, oğlum, inanmirəm, görünü, növbə mənimdir, - deyib ciblərini axtardı. Jiletinin sağ cibindən bir gümüş manatlıq çıxırab:

- Cümşüd, oğlum, al, - dedi, - sənə lazımlı olar, bərdən buraxsalan eve gedəndə xərclərsən. - Heyrənləqələnən yuxarıxan Cümşüdə elə gəldi ki, Firudin bəyin son dəqiqələridir. Ona vəsiyyət edir. O, nə qədər boyun qacırırsa Firudin bəy qarənlıqda onun əlini təpib gümüş manatlıq ovçuna basdı. Gəncin təəccübə və şübhələrini dəf etmek üçün: - Mən sənin atan rəhmətliyin yaxın dostu idim, sənə bu gümüş manatlıqlı milyonunu da versən, atan Ağaeli bəyin yənə yaxşılığının əvəzini çıxıb mələmət. İnşallah, mənim yazdığını kitab, bir gün, bir fazıl şəxsin əlinə keçir, ol qeyrəti millət oğlu onu çap edər, o vaxt sen oxuyub, gərərsən ki, atan haqqında yazmışam: "Ağaelibey cənablarının bize artıq hüsni-xidmətləri olubdır ki, Şamaxı şəhərinin seyr-sülükuna dair bəzi mühüm məlumatı ol cənabın hemiyyəti ilə kəsb etmişik. Buna binaen müna-

sib məqam bilib burada ol cənaba izhari - mənnuniyyət qılmağı gözəl vəzifələrimizdən add edirik". Sabir də, Tərrah da, Səhhət da məktublarında döñ-döñə yazardılar ki, Naseh dostumuz o qədər gözəl xasiyyətli, xoşqliq ve yaxşı məramlı zətdir ki, öz həmşəherlilərinin, onu tənyanların cümləsimin derin hörmət və məhabətini qazanmışdır.

Firudin bəy məhbəsə olduğunu unutmuşdu, üryəni boşaldı. Elə bil tələbələri qarşısında idi, bu neçə gündə dərs deməməyinin evəsini çıxırdı. Şirvan şairləri fəsli tədris edirdi. - Yادimdadır, deyə yanılıq-yanılıq sözü davam etdi. - Atan mənə milletimizin məşhur şairi Hacı Seyid Əzim Şirvanının ölümüne inşa etdiyi qəzəlini göndərmişdi:

**Qan aqla, gőzüm, servəri dövrən getdi,  
Sərdəftəri-əshli-fozlu ürfən getdi.  
Ayiney-ovqat ol zati-şerif,**

**Səngi-acəl ilə sindi əlan getdi.  
Heyrətdəyəm, ey xak, neca sığırıdın  
Ağuşuna, ta o bəhri-Ummən getdi.**

**Naseh dedi tarixi-vefatın qəm ilə,  
Sad heyf ola Seyyidi-Şirvan getdi.  
İndi özün düşün. Gördünüm atan**

manə neca temənnası yaxşılıqlar edib. Dərvişin payı bir yaşıl yarpaq olan kimi, mən de sənə vur-tut bir gümüş manatlıq verirəm. Eh, bir da ki, minim neyime gərekdi, - deyib kədərlə köks ötdürdü. Süsdü. Handan-hana:

- Mənimki buraya qədər idi. Yuxuda hər şey insana əyan olur. İndicə mürşülyəndə gördüm ki, məni buraxıblar. Eve payı-piyadə gedirəm. Qarşısından gələn qoca, cavan hamısı təəccübə üzümə baxıb deyirler ki, ey qoca, həla Qazaxça çox var, piyada gedə bilmez-sən, özüne bir minik tap. Gəncədən Qazaxka kimi yol boyunca bitən ağ rəngli qızıl gülləri göstərib deyirəm ki, bu güllerin etri mənzil kəsan olacaq. Bu yol meni yormaz. Harda olsam, gərək səhər dərsə çatam. Uşaqlar məhəttələr qalmışınlar, məni gözleyir.

Elə bu vaxt sənin əlin dizimə toxundu, oyandım. Gör neca de fərqlişəm, qan-ter içindəyəm. - Kaxmalla yaxalığını açıb əlini köynəyin altında gəzdiridi. - San özünü qorū, oğul. - Cümşüdə təselli verdi və yenidən yuxusuna qayıtdı. - Oğul, yuxudaki getmək, getməməkdi, ağ rəng, qırmızıdır. Azad edilmək, buraxılmamadı. Hə, gecə keçir, hamı yatab, gel bir az da biz mürşüleyək.

(ardı var)



**Şəmistan Nəzirli  
istəfada olan polkovnik-leytenant**

(əvvəli öten saylarımda)

Ay fırınla karvansaranın dəmir barmaqlı yanları uçmuş gözlüyünün berabərində dayandı. O hər gecə süd işığı iyun ayını gözlerdi. İlk iki fəslində ona baxmaqdan, tamaşa etmekdən xüsusi zövq alardı: bir qışın oğlan çağında, bir də yayın ortalarında. Hər gecə dəmir barmaqlıqlar arasında gelib dayanan ayı görəndə ruhu səmalara uğar, ana ağışuna atılan körpa kimi sonsuz sevinc hissini keçirər, en bextiyar dəqiqələrini yaşırdı. Onu görəndə sanki geniş dünyaya çıxır, karvansara məhbusluğundakı üfunutu, darıqlılığı, nəzarəti hədə-qorxusunu, zil qaralığı, belə unudarı.

Yalçın qayalar üstündə qərar tutan Şuşanı, Gəncə darvazasından bir azca aralı ata-baba yurdunu, uşaqlıqla sümükmatma oynadığını, illi gencinlərinə tay-tusları ilə şeirləşdiyini xatırladı. Ərimgeldidən lap yaxın görünən az qala "əl uzatsan çatar" olan Aya, saysız-hesabsız ulduzlara baxmaqdan doymadığını yada salıb kövrəldi.

Cümşüd sol böyür üste yatmışdı. Onun məsum gənc üzündə ayın parlaq şülləri oynasırdı. İçeri isti olduğundan üzünde, boynundan yuvuların ter damcıları aydın görünürdü. Firudin bəy dəsmalını çıxardı ehtiyatla Cümşüdün üzündəki ter damcılarını hopdurdu. Quru yerde uzanan Cümşüd elə şirin-şirin yatırıdı ki, Firudin bəy ona həsed apardı.

Döne-döne gözünü yumdusa yata bilmedi. Oturmaqdan küreyi qovuşurdu. Uzamqan istədi. Yer yox idi. Birisi başını ona tərəf sökümişdi, digeri ayağını uzatmışdı. Həsrətə, həsədə uzaqlaşmaqda olan Aya baxmaqdan başqa çərəsi qalmadı. İndi dünyada en çok istədiyi adamla xə-

# GÜNAHSIZ MƏHBUS

yalan danışındı.

Firudin bəy: - Evi axtardılarımı, yazı-pozum, bir də kitablarım amanat, Badisəba.

Badisəba: - Arxayın ol, na hazır kitabiyin, na də yarımcıq əlyazmalının birca vərəqə də tərəpənmişib. Özüm səhmana salmışam.

Firudin bəy: - Məktublar neçə, onlara cavab geldimi? Şamaxidən Mir Cəfər Səyidzadə Sabirin tərcüməyi-halini göndərməli idı.

Badisəba: - Xeyli məktub almışam. Şəhər Əfdəndidən, Üzeyir bəyən, Əhməd Cəvəddan, Tebrizdən, bir də Qum şəhərindən sənə məktub var. Bağılama da var, deyəsen el yazmasidi. Ağcmamışam, özün gəlib açıb oxuyarsan. Şəkider Rəşidbəy Əfdəndidə də məktub yazıb, onu oxudum. Tutulmağından xəberi yoxdu.

Firudin bəy: - Abbas Ağa Nazirin şeirlərini topla, qayıdanda XX esr şairlərini işləyecəyəm. Cavid Əfendiye menim adımdan məktub yaz, əsərlərini istə. Hadi nece, ondan bir xəber var mı?

Badisəba: - Deyirələr Gəncədə xəste yattırmış. Bir gün xəste yoldaşlarından birisi qəzətədə onu nəkroloquna rast gelir, özüne göstərir, halı çox parışan olan Hadi o vaxtdan yoxa çıxıb. İmkənin varsa soruş gör, hardadı. Sən allah, görüşən onu da getir, yazıçıdı, allah bilir, əyin-başı nə gündədir. Mirzə Abbas Səhhəti keçən il ailesi-lə birlikdə udan Gəncədən qorxuram.

Firudin bəy: - Seminariyada işler necədi? Uşaqları daşılmağa qoyma. Yemek-icməklərini çatdırıbilirsınız? Məşədi İbrahimin oğlu Müseyibdən muğayat ol. Kişi-nin bizim üstümzə haqqı-sayı çıxıb. Bir oğul olduğunu əfsus ki, arköyünlüyü var. Dersini buraxmağa qoyma, hafizləri uşaqlı. Birçə dərəsə davamiyətindən nigaranam. Rehmətlili Məşədi İbrahim son nəfəsine qədər "Müseyib amanatı, Firudin bəy", - deyib getdi.

Badisəba: - Sən bircə gəl çıx, hər şey yaxşıdı. Sənən avəzində uçitel Əhmədəgə işləyir. "Qocalmışam, əldən düşməşəm, işləyə bilmərəm, bacarmıram" - deyə-deyə çox gözəl də işləyir. Deyir ki, Firudin bəy gələn kimi salam-əleykdən qabaq deyəcəm, tehvil al, seminariyanı, sonra xoş gəlmisin. Niye elə gülürsən, sən heç belə

qaşqabaqlı gülen görməmişəm, o nədi, a Firudin bəy, nece gülüsdü. Başdan-ayağa kəder...

Firudin bəy: - Sən seminariyadan da-nış, Badisəba. Uşaqlar qəzeti yenə çıxarırmı? Adını dəyişdirməmi, yoxsa yenə "Tələbe əşkarı" qaldı?

Badisəba: - Ele bir söz oldu, dəyişmək haqda. İbrahim Əfəndi Qaytbəzadə, Mirzə Vəlizadə, tələbə Aslan Əfəndiyev və bir qrup uşaq bir tərəfə oldu. Ədəbiyyat müəllimi Yusif Qasımov, tələbə Səməd Vəkilov, Möhsün Poladov, Mırgasım - Şixli balasını qatı deyirəm, bir tərəfə. Sənən çox sevdinib o balaca Səməd heç yaxın qoymadı. Dedi ki, Firudin bəyin yadigarımlı, olmaz. Qayidar gələr, özü biler, ister dəyişər, ister saxlar. Hələlik qalsın. Ele də qalıb.

Firudin bəy: - Onda günən olsun, sən allah, anasız uşaqdı. Həm riyaziyyatda, həm də ədəbiyyatda böyük qabiliyyəti var. Nazirin şeirlərini ona tapşır, qoy toplasın, o, ele şeysə qoçqadı. Bir də deyirdi ki, evimindən məktub yaz, əsərlərini istə. Hadi nece, ondan bir xəber var mı?

Badisəba: - Deyirələr Gəncədə xəste yattırmış. Bir gün xəste yoldaşlarından birisi qəzətədə onu nəkroloquna rast gelir, özüne göstərir, halı çox parışan olan Hadi o vaxtdan yoxa çıxıb. İmkənin varsa soruş gör, hardadı. Sən allah, görüşən onu da getir, yazıçıdı, allah bilir, əyin-başı nə gündədir. Mirzə Abbas Səhhəti keçən il ailesi-lə birlikdə udan Gəncədən qorxuram.

Firudin bəy: - Seminariyada işler necədi? Uşaqları daşılmağa qoyma. Yemek-icməklərini çatdırıbilirsınız? Məşədi İbrahimin oğlu Müseyibdən muğayat ol. Kişi-nin bizim üstümzə haqqı-sayı çıxıb. Bir oğul olduğunu əfsus ki, arköyünlüyü var. Dersini buraxmağa qoyma, hafizləri uşaqlı. Birçə dərəsə davamiyətindən nigaranam. Rehmətlili Məşədi İbrahim son nəfəsine qədər "Müseyib amanatı, Firudin bəy", - deyib getdi.

Badisəba: - Sən bircə gəl çıx, hər şey yaxşıdı. Sənən avəzində uçitel Əhmədəgə işləyir. "Qocalmışam, əldən düşməşəm, işləyə bilmərəm, bacarmıram" - deyə-deyə çox gözəl də işləyir. Deyir ki, Firudin bəy gələn kimi salam-əleykdən qabaq deyəcəm, tehvil al, seminariyanı, sonra xoş gəlmisin. Niye elə gülürsən, sən heç belə

rənglisini geyinərəm. Ha, yadından çıxmışdı. Camonun bacısı oğlu Cümşüd de burdadi, bax bu yatan odu. Ağaelibeyin oğlunu deyirəm.

Yaxşı, biz Cümşüdla birgə getdik. Bağı allah amanında olan Yox, yox, gələrik

Badisəba: - Firudin, ay Fl..ri..dd..un, Firudin bəy...

Firudin bəyin bədəni səsden üşəndi. Badisəbanın qiyə səsi beynini ox kimi dəlib keçdi. Ay dərəmər gözlüyün bərabərindən uzaqlaşmışdı. Karvansarani qatı qarənliq bürülmüşdü. Cöldə, divarın deliklərində səs-səsə verib kəsik-kəsik ciridəyan qarafatmaların sesinin ahəngi da ona qəmli gəldi.

Firudin bəy gözünü yumdu. Badisəbanın od olub beynini, sinesini yandıran səsi onu hədə də tərk etməmişdi. Başını divarə səkyəyib ağır-agır nefes aldı. Əlliəl alını, sinesini övkəledi. Uşaq kimi öz-özüne "istəmərəm, xatırlamayaçağam, istəmərəm", - deyə astadan piçildi. Gözüyumu halda divarə qəydi.

Qoride qış olanda belə aylı gecələrə Badisəba ilə gəzməye çıxarı. Xırçıldan təzə-tərəq üzündə gəzə-gəzə Badisəbanın "dərsini" soruşur, yeni tapşırıqlar verərdi. Badisəba suallara düzgün cavab verməyəndə zarafatlı deyirdi:

-Əzizim, bu günən men bağlılaşmadı, o, müqəddəs ay bağlılaşmadı, bir fikir ver, gör nece da pakdır. O, hər şeyi görür, eşidir. Ora bax, sen suallara düzgün cavab verməyəndə onun üzündə nazik bir pərəde gərənür. Sənən əvəzində o, xəcalət çekir.

-Demek siz ikiniz bir oldunuz, mən tək qaldım? - deyən Badisəba allerini yuxarı qaldırıb, üzünü günən dərinliklərinə tutub, aya müraciətə deyirdi:

Xuda, sən saxla gal fərdi, çatıldır yalqızın dərdi, Parışanlı tapar mərdi havadır olmayan yerda.

Gal, ey könlü olan rövşən, qəbul et bu sözü məndən, Neqə maqrur olur maskan gülə dar olmayan yerde.

Könlü dünvadı yar istor, olubdur, bığçar istor, Viddi xəste var istor, xaçan yar olmayan yerde.

Badisəba xanım heç bir ginnəziyadı, seminarıyada oxumamışdı. Firudin bəyin özü onun tehsili ilə məşşəl olurdu. Hər gün evdə bir neçə saat dars keçməkə ona ali-

təhsil həcmində bilik, savad öyrətmədi. Vəfəli hayat yoldası həm də əlyazmalarının surətini köçürmək Firudin bəyin ən yaxın köməkçisi olmuşdu.

\*\*\*

Xoruzların ilk banına az qalmış dəmər qapı açıldı. Əli çiraqlı nəzarətçi işığı yarışmış dəstəqlər üzərə tutur, astadan Firudin bəyin soruşurdu. Onu tapan kimi sərt və ötkəm sesi: "Yığış, dəlfəngə gel", - dedi.

Firudin bəy hara və niyəsini soruşturmadı. Ürəyində "neyin var, ne yüksərdim", - deyə qarasında - deyindirdi. Cümşüd elə şirin yatmışdı ki, oyatmaq qiyadı. Onun sol ayağı Firudin bəyin keçəcəyi tərəf uzanmışdı. O, Cümşüdün ayağını ehmallica götürüb divarə tərəf qoşdu. Yataqların arasından keçib qapıya doğru droğılıq. Çıraq işini yəniden onun üzünə tutan nəzarətçi "keş" dedi. Qapını bağlayıb ona yaxınlaşdı, çirağı bu dəfa lap yuxarı qaldırıb ona zəndə baxdı. Sol elində hazır tutduğu təfəngi cıynına keçirib, qəfildən onun papagını başından piçirdi. Firudin bəy dinnəyə macəl tapmamış onu itəldi.

-Yeri, yeri, - dedi, - san ele yere gedir-sen ki, heç vaxt üzüməyəksən. Beş-on addım kəndən dayanan Liberman nəzarətçi təpindid: -Tez ol, - dedi, - orda nə bazar açımsan, indi sehar açılacaq. - Deyin-deyin yaxın gelib, - Hə, qoca, bəy, necəsan. Gəncə çayında cıma bilərsiniz? Qorxma, su soyuq deyil, orda sənlin dindəşlərin qanı çoxdu. Şərq qanı suyu isidib.

-Mən pakam, qoy orda natamızlar çıxın, - deyib Firudin bəy açıqla Libermana baxdı. Kinaya ile:

-Bəy, - dedi, - nə vaxtdan Qazaxda müşavir hökümətinin selahiyətli nümayəndəsiniz?

-Partiya yaranan gündən onun üzvüyən, 1918-ci ildən isə Qazaxdakı Azərbaycan Demokratik Partiya təşkilatının katibiyəm. Niyə təccübə baxırsınız, burda qeyri-adı ne var ki... Xalqımızın min bir əziziyətə qurduğu partiyaya siddiq ürkəkə xiad metmək məger qəbahətdir.

-Saqqalından utanırsan, özün də bəy nəslindən, savadlı...

-Men heç nəyi danıram. Utanmağa qalanda qoy o şəxslər utansın ki, Şirazlı Sədi demişən:

Utansın o kas ki, ömrü puç etdi, Dünənədan köçəndə xəcalət getdi.

Qəfil vurulan qılınc zərbəsindən Firudin bəy sentirildi. Sol gözündən və sıfətindən fışqıran isti qan əlindən şorranı yaxşı boyu axdı. Qılınc zərbəsi alt çənasından alınına qəder çapçıdı. Onu itəldilər. Koradamlar kimi sağ elini irali uzadıb, iki-üç addim atdı. Bilmədi haraya, hansı səmət yerisins. Arxadan vurulan tüfəng qondağı az qaldı onu ağzüstü sarsıns.

-Qurtarin, ele burda qurtarin, sonra süryüyə apararsınız, - deyən Liberman irəli yeriib təfəngin lüləsini Firudin bəyin sol qoltuğunun altına dirədi. Tətik çəkilən kimi o, ağızüstü düşdü... Liberman üzünü nəzarətçi tutub: - Teleqramı ise cimb atın, biz heç bir teleqram-zad almamışq, - deyib uzaqlaşdı.

Liberman kabinetinə qayıdışından heç vaxt ayrılmayan, milliyətçi erməni olan, kimə və nəyə, hansı idealə qulluq elədiyi bəlli olmayan Sarkis Danılıyanın diktəsiəsə Firudin bəy haqqında saxta hökm yazdı:

4 iyun 1920-ci il, Gəncə:

"Mən, iyirminci diviziyanın Xüsusi şöbənin herbi müstənbi təqibindən bən Firudin bəy Köçərlinskiniň əksinqılıbə kimi ittihənməsi üzre işinə baxaraq ve Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətəməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünən hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətək xalaqa zorakılıq göstərməşdir. Köçərlinskii Qazaxdakı "Müsəvət" partiyasının sedri olarkən millətçilik ehtirasını qızışdırıbmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir..." Müttəhim Köçərlinskiniň şəhidlərin dindirməsi haqqında eriziniñ neticəsiz qoymaq (redd etmək) lazımdır. Onun gelecdə azadlıqla qalması Qazax qəzasında əksinqılıbə hərəkatın baş verməsinə, fehə ve kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə sebəb ola bilər".

Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.

Təsdiq edirəm: 7-Nö-li Xüsusi bölmənin rəisi Liberman

Təsdiq edirəm: Fövqələdə komissar H.Sultanov

(ardı var)



**Səmistan Nəzirli  
istefada olan polkovnik-leytenant**

(əvvəli öten saylarımda)

Firudin bəy tutulandan sonra Badisebaya baş çəkən, təselli verən çox idi. O hər gün seminariyaya gelər, təze xəber olub-olmadığını soruştardı. Firudin bəyle birgə aparılan işfəndiyar bəy Muradovdan, nə de Mecidbəy Vəkilovdan da heç bir xəber-əter yox idi. Badiseba o günü - mayın iyirmisini soldatların hər üçünü qabaqlarına salıb Qazaxdan Ağstafaya silah altında payı-piyada apardıqları günü xatırlayanda eti ürpəşirdi. Ağlamaqdan, sızlamaqdan başqa çərəsi qalmırıdı. Ağlayır ve ağladiqca da yana-yana deyirdi: "Bir günahı olsayıd, məni bu qədər yandırmazı".

İsfəndiyar bəy Qazaxda pristav olmuşdu. Biaklı Məcid bəy uzun illər ordu da xidmet etmişdi. Müsavat vaxtı şəhər qlavası idi. Tutaq ki, bunları çara xidmətde günahlandırmırlılar. Bəs məarif xadimi, ədəbiyyat sahəsində xalqına misilsiz xidmət edən Firudin bəy Köçərlilərin günahı nə idi? Qazaxda hamı onun nəhaq tutulmağından danışındı. Tutulub aparılmağını görənlər belə inanmırıdlar. Hamı onun tezliklə buraxılacağına ümidi bəşvərildi.

Qubernator Əmirxan Xoyski yoxa çıxan gündən Badisebanın sümüyü sancımsıdı. 1919-cu il, oktyabrın 13-dən dekabrın axırlarına qədər Qazax qubernatoru işləyən Əmirxan Firudin bəyle heç bircə gün belə düz gəlmədi.

Qubernator isteyirdi ki, Firudin bəy Qazax camaatının ağızını yiğməqda onun yaxın köməkçisi olsun, xalq arasında hədsiz sevilən, nüfuz sahibi olan bu müəllim onunla birgə kəndləri

# GÜNAHSIZ MƏHBUS

gəzib üşyanları, ixtişaşları yatırıtsın. Kəndlilər arasında gizli iş aparan Muxtar Hacıyevin, Müseyib Əliyevin, Alsöyün Arixovun nüfuzdan düşməsində Firudin bəy də yaxından çalışıb. Əksine o, Yusif Qasimov, Nacioglu kimi inqilabçıları seminariyada müəllim saxlayırdı. Əmirxanın en dəhşətli dəqiqlikləri onda olurdu, casus xəber getirirdi ki, Firudin bəyi Qazaxın ortasında inqilabçı Bala Əfəndiyevlə, Mirzə Səmedlə, İsmayıllı Zeynalovla səhbət eleyən gördümlə. Bu zaman varlığı titreyən qubernatorun gözleri qan çanağına dönürdü, yana-yana, qovru-la-qovru qalırdı. Əger bütün Qazaxın ayağa qalxmasından qorxmasıdaydı, o dəqiqliq Firudin bəyi həbs etdirirdi. Qubernator hər dəfə "qırıqlıqlar"dan söz açında Firudin bəy birçə bunu deyirdi: "Xan, yetirən. almanı ağacda saxlamaq olmaz".

İndi Badiseba xanım eşidəndə ki, Gence əşyəninin təşkilatçılarından biri de Əmirxan Xoyskidi, narahatlılığı daha da artı. "Gora gedən özüne yol daş axtarar", - deye düşündü. Şübhe-siz ki, Firudin bəyin adını verən də o olmuşdu. Tələyə düşən qubernator "əşyənin düşən bəyini Qazaxda oturub, siz isə məni mühakimə edirsiniz", - deye ölüm ayağında da Firudin bəyden heyf almışdı.

\*\*\*

Firudin bəyi getirməyə gedən Badiseba xanım həmin günü Gəncədən məyus qayıdı. Hacı Rəsul evinin ya-nından üzüsaqı gələndə qarşısına emisi oğlu Mehdi ağa Vəkilov çıxdı.

-Ne oldu, - dedi, - niyə tek gəldin, deyəsen heç yemeyi de verməmisen?

Badiseba:

-Götürmedilər, - dedi.

-Niyə?

-Dedilər ki, Firudin bəyi başqa həbsxanaya aparıblar. Ancaq yalan deyirlər.

-Bəlkə azad eləmək üçün Bakıya dəyişiblər, nə bilirsən?

Yox, yalandı, əmioğlu, - deyib ağladı. Kəlağayısının ucu ilə gözünü nə qədər sixdisa, göz yaşını saxlaya bildi. Hicqara-hicqra - oldürüblər, məni aldatdırular, - dedi.

-Ne bilirsən, kim dedi?

-Firudin bəyin papağını bir erməni zabitin başında gördüm... Demək, oldürüblər, - deyib daha bərkədən hönkürdü.

İyunun dördündə Eyyub Xanbuda-qovun gətirdiyi məktub Nərimanovun qanını qaraltdı. "Men ele bele da göz-ləyirdim" - deye fikirleşdi. - Niyə da yanmışınız, dərhal telegram hazırlayı, mənim adımdan, Həmid Sultanova - köməkçisi Nurməmməd Şahsuvara - və Eyyub Xanbuda-qova tapşırıq verdi. - Yازın ki, günahsız həbs olunanlar diqqətə yoxlanılb azad edilsin.

Firudin bəy Köçərliləni isə telegram allan kimi azad edib öz işinə qaytarınlardı. Başqalarını bilmirən, şəxsən mən Firudin bəyə zəmin ola bilərem. Onu bu işe qatmad mənəcən böyük haq-sızılıqdır. Baş aça bilmirəm, Qazaxda üşyan olmayıb ki, Firudin bəyin bu üşyana nə dəlx?

Telegram göndəriləndən sonra Nərimanov rahat ola bilmədi. Amma işin çoxluğu, Bakıda, Zaqatala və Qarabağda vəziyyətin ağırlığı bir neçə saatdan sonra Gence hadisələrini unuttdurdu. Üç gün keçdi. Firudin bəyin azad edilmesi haqqında bir xəber gəlmədi. Nərimanov Bakıda işlərini sahmana salıb Gəncəyə getməyi qərara aldı.

Vağzaldan inqilab komitəsinin qərargahı kimi piyada getdi. Əhalinin əhval-ruhiyyəsini, şəhərdəki dəyişikliyi görməyin xatirinə. Qərargaha çatan kimi həbs olunanlarla maraqlandı. Həmid Sultanov qısa izahatdan sonra üzbezü oturduğu Nərimanovun qarşısına üç siyahı qoydu.

-Həzirdə, - dedi, - həbs olunanlar diqqətə yoxlanılır. Bu siyahıda olanlar - şəhadet barmaqını bürinci siyahının üstüne qoydu. - Haqqıqtən üşyanın baxdı.

təşkilatçılarıdır. Artıq dəqiqləşdirilib. Bu işa - ikinci siyahını elinə aldı - az günahı olanlardır, demek olar ki, günahsızlardır, bir neçə güne onları azad edəcəyik.

Nərimanov üçüncü siyahını özü görürə birinci sehifəsine öteri baxdı. İkinci sehifəni açanda dördüncü adı piçılı ilə oxudu, başını qaldırb:

-Bunu niyə hebs etmisiniz, bunun günahı nədi, Firudin bəy hara, qıyma-hara!?

-Kimi deyirsiniz?

-Firudin bəy Köçərliləni, məger tanı-mırsan?

-Onun həbs olunmadından, mənim xəberim yoxdu. Onu...

-Dərhal onu azad etmək lazımdır.

-Yoldaş Nərimanov, bu güllələnlərin siyahısıdır, artıq...

-Ne danişsan?! - Nərimanov özü də hiss etməndən səsi bərkən çıxdı. Eşitdiyi sarsıcı xəbərdən səsi də, əli də titrədi. Alına soyuq ter gəldi. Bir neçə dəqiqlik cansıxicı sükütdən sonra - Nəcə, yeni xəberim yoxdu? Men senin adına bir həftə evvel telegram da göndərmişim ki, Firudin bəy Köçərliləni azad edin.

-Bağışlayın, yoldaş Nərimanov, men ele bir telegram almamışam

-Kim hebs edib Firudin bəyi? Bəs soruşmazlar günahı nədi? Qala komendantını çağırırdı gəlsin.

Dayanan komandırlarından biri:

-Yoldaş Nərimanov, Libermanın tapşırığı ilə Qazaxdan üç nəfər getirilib. Firudin bəy də onların arasında idi.

-Kimdi Liberman? - deye Nərimanov sərt səsle soruşdu.

-Xüsusi şöbə reisi.

-Har kimdi xalq düşmənidir. Dərhal hebs edin, - deye Nərimanov əsəb-biliklə bildirdi.

-Budur, özü də gəldi, - deye hamı bir ağızdan dilləndi.

Nərimanov qarşısında dimdik dayanan yaşı papaaq Libermana nifretle baxdı.

-İzah edin görün, xalq müəllimi Fi-rudin bəy Köçərlini hansı günahına görə güllələmisiniz?

-Mən dedilər ki, o, müsavat parlamentinin üzvü olub. Həm da əşyana başçılıq edib. Qazaxdan suvari dəstəyi gəndərər.

-Əlli yeddi yaşı qoca xalq müəllimi Qazaxda ola-ola Gəncə qiyamına necə başçılıq edib? İkincisi da Firudin bəy men cox gözəl tanyırımdı. O, Qori Seminariyásında mənəm müəllim olub, heç vaxt siyasetə qarışmayıb. Bir də hansısa partiyən üzvü olanı, məger, güllələyirlər... - Üzünü Sultanova tutub: Firudin bəyden başqa Qazaxdan neçə nəfər getirib hebs etmişiniz?

Həmid Sultanov:

-Yoldaş Nərimanov, Qazaxdan gətirilənlərdən mənəm heç xəberim olmayıb.

-Çox nəhaq, belkə siz cavab verəsiniz, xüsusi şöbə reisi?

-Üç nəfər, - deyib Liberman udqundu.

-Kimi dərdi, adlarını deyə bilərsiniz-mi?

-Məcid bəy Vəkilov, İsfəndiyar bəy Muradov bir də Firudin bəy.

-Aydındı, - deye Nərimanov öz-özü nü məzəmmət edirimi kimi bir anlığa xəyalı daldi. İndi sənin eqidən tam aydın old, "yoldaş" Liberman, - deyib Nərimanov əsəbi halda gezindi. Da-yanıb şəhadət barmaqını Həmid Sultanova tüşədi. - Bütün günahlar sızdı, yoldaş Sultanov. Hələ Bakıdan yola salanda mən sizə döne-döne tapşırımdı ki, yerli əhali ilə həddindən artıq ehtiyatlı olun. Özünüze sadıq, inati-nmış bolşevikler seçin. Çalışıñ ki, günahsız adamlar nə hebs edilsin, nə də öldürülüsün. Siz isə görün ne eləmisi-niz? Nəcə deyərlər, qoyunu qurda tapşırımsınız. Görün kimi özünzə xüsusi şöbə reisi seçmişiniz, qatı daşnak olun Libermanı. Tərk-silah edin onu, qollarını bağlayın, harda Firudin bəy Köçərlə güllələnib orda da bu əclatı qətlə yetirin.

(ardı var)

**Bakcell  
abunəçilərinin  
nəzərinə!**



"Bakcell" MMC öz abunaçı-lərinin nəzərinə çatdırır ki, şirkət tərəfindən təqdim olunan Sür@ data kartlarının qiymətində her hansı dəyişiklik edilməyib. Şirkət deyəri 10 AZN və (7.2 mbs) 15 AZN (21 mbs) iki növ data kart təqdim edir və abunaçı-ları yalnız bu qiymətə takrif olunan məhsulu əldə etməye çağırır.

Sür@ data kartları şirkətin ən böyük telebat olan məsul-lərindən biridir və bu sebədən də Bakcell-in rəsmi satış nöqtələrindəki data kartlar qısa müddət ərzində satılıb. Abunaçılın sözügedən məhsula artan talabatını nəzərə alaraq Bakcell bu həftə ərzində Sür@ data kartlarının yeni partiyasını satışa çıxarıcaq.

Müstəqil surətdə fəaliyyət göstərən saticular tərəfindən qiymətlərinin sünü şəkildə artırılmasının "Bakcell" MMC şirkətinə heç bir aidiyatı yoxdur və rəsmi qiymətdən bəhə satılması ilə əlaqədar "Bakcell" MMC məsuliyyət dasımrı.

Bakcell bir dəhə bildirir ki, təqdim olunan sürətdən asılı olaraq Sür@ data kartlarının rəsmi satış qiyməti 10 AZN və 15 AZN-dir və abunaçıl-lar bu qiymətə data kartları Bakcell-in Xidmet Mərkəzlərindən əldə edə bilərlər.



*Şemistyan Nazirli  
istefada olan polkovnik-leytenant*

(əvvəli ötən saylarımdız)

#### *SEMINARİSTİN NAKAM ÖMRÜ*

Gül budağına xar həris olan kimi,  
cavan müəllimlərə də bimürvət  
ciyər vəremi hərisdir.

Soltan Məcid Qənizadə  
1905-1908-ci illərdə seminarıya-  
da Azərbaycan şöbəsinin  
müfettişi

Zülfüqar bəy Hacıbəyov Zaqafqa-ziya Müəllimlər Seminarıyasına 1899-cu ildə qəbul olunmuş, 1904-cü ildə ala qiyamətlərlə qurtarmışdır. Hemin ili Seminarıyanı on yeddi nəfər azərbaycanlı gənc bitirmişdi. Hə-sən Sultanoğlu Zəngəzur qəzasından, Möhsün Cabbarxanov İrəvanдан, Əli Terequlov - Tanrıqulov (Tiflis-dən), Əbdülləqədər Əlqədəri Dağıstan-nı Kürə nahiyəsindən (məşhur tarixçi-alim Həsen Əlqədərinin (1835-1910) oğlu idi), Müslüm Maqomayev - Çeçenistan'dan, Osman Əfəndiyev - Qazax qəzasının Şixli kəndindən, Üzeyir bəy Hacıbəyov, Azad Əmirov, Zülfüqar bəy Hacıbəyov, Abbas İsmayılbəyov - dörd nəfər isə Qara-bağın Şuşa şəhərindəndir. Onlar Seminarıyanı müvəffəqiyetlə bitirib müəllimlik şəhadətnamesi aldılar.

Tələbələrinin müvəffəqiyetlərin-den sevinən Firudin bəy Köçərli "Şərqi-Rus" qəzetində çıxış edərək yazdı:

"Əziz və mehriban balalarım, Se-

minariyada aldığınız bilik və mərifəti cəhalət və nadanlılıqda qalan qar-

# GÜNAHSIZ MƏHBUS

daşlarınıza sərf edin. Cəhd edin ki, Sizi sevinsin, sizə etibarları olsun. Burdan apardığınız elm və tərbiyəni eله yüksək və hündür məqamda saxlayın ki, nuru etrafi da işiqlandırıbilsin.

Müəllimlik ağırdir, ancaq pak ve müqəddəs xidmətdir. Zehmet çəkinəyin ki, vəzifənizi kamalınca, la-yiqinca yerine yetiresiniz. Sizin tərfiniz bizi xoşal və başı uca edəcəkdir, eybiniz isə meyus və melul qala-caq. Əlbəttə, bizi meyus etməyi özün-nüze rəva görəsəniz... Əziz bala-lar, inanıram ki, siz xalqa sidqi-dil ilə qulluq edəcəksiniz".

Yuxarıda adları çəkilən seminarıstların hər biri ömrlerinin sonuna kimi eätz müəllimləri Firudin bəy Köçərliin xidmetini ehtiramla yad etmişlər. Hələ 1909-cu il avqustan 20-de "Tərəqqi" qəzetində çıxış edən Üzeyir bəy Hacıbəyov sevimli müəllimi Firudin bəyin yad bir şəhərdə onlara doğma ata qayğısı göstərdiyi, şirindilli məqalələri ilə tərbiyə və təlimin lüzumu və vacibliyi haqqında vəzəh bəyollar buyurdugu iftiخارla yazmışdır.

1910-cu ildə Firudin bəy Seminarıyanın keçmiş müfettişi Aleksey Çernyayevskinin (1840-1894) ibtidai məktəb şagirdləri üçün yazdığı "Və-tən dili" dərsliyinin yedinci nəşrini hazırladı. Bu uğura sevinən Üzeyir bəy həmin ili beş mart tarixli nömrəsində yazdı: "Vətən dili" üsüli-sövti üzrə tərib olunmuş təlim kitablarının anası mənziləsindədir. Seminarıyanın elmi-lilə müəllimi olan məşhur pedaqoq və yazıçılarımızdan möhər-rəm Firudin bəy Köçərli cənabları tə-refindən islah edilib, gözel surət salınıbdir.

Firudin bəy cənabları kimi əsili-tədrisə və ədəbiyyatda mükəmməl surətdə aşına olan bir zətin iştirakı "Vətən dili"nin faydalı və lüzumlu bir kitab olduğu təmin edir".

Möhərəm oxuculara yaxşı mə-lumdur ki, 1904-cü ildə Seminarıyanı müvəffəqiyetlə bitirən bu gəncə-

rin hər biri Azərbaycan ədəbiyyatında, məarifində və musiqi alemində əvəzəs mütəxəssislər oldular. Se-vimli müəllimləri Firudin bəy Köçərliin inamını doğruldular.

Yalnız bir nəfərin ömrü və peda-qoji fealiyyəti çox qısa oldu. Zülfüqar bəy Məmmədəli bəy oğlu Hacıbəyov-un. Yeri gəlmışən onu da qeyd et-mək lazımdır ki, bəzi tədqiqatçılar soyadına görə, sehvən onu Üzeyir bəy Hacıbəyovun böyük qardaşı ol-duğunu yazıblar. Yalnız mərhum tədqiqatçı-alim Mirabbas Aslanov arxiv sənədlerinə əsaslanaraq Zülfü-qar bəyin Üzeyir bəy Hacıbəyovun qardaşı yox, əminəvəsi olduğunu, Şuşada rus-tatar məktəbində və Qo-ri Seminariyásında kurs yoldaşı ol-duğunu üzə çıxartmışdır. (Bax! "Üzeyir bəy Hacıbəyov gündəlik yazmış olsayı" kitabçası, Bakı, 1994-cü il, ss.16-16.)

Seminariyanı əla qiyamətlərə bitirən Zülfüqar bəyə bir il on ay Gəncə-dəki sənət məktəbinde müəllimlik et-mek qismət oldu.

Gəncədə müəllimlik etməklə ya-naşı Zülfüqar bəy de dayısı Firudin bəy Köçərli kimi kəndbəkənd düşə-rək Azərbaycan ədəbiyyatı haqqında itib-batmaqdə olan məlumatları top-lamaqla məşşəl olmuşdur. O, istira-hət bilmedən uzaq dağ kəndlərindən sorağını alıdıq aşıq şeirini, divan və cüngləri əldə etməye payi-piyada yollanmışdır. Zülfüqar bəyin Füzuli adına Respublika Əlyazmaları Insti-tutunun elmi arxivində sevimli dayısı Firudin bəyə yazdığı cəmi üç məktəbu saxlanır. Məktubun ikisində o, dayısına "Qiblegahım", birində isə "əziz dayım" deyə müraciət edir. Və "Zülfüqar Şamani" təxəllüsü ilə im-zalayıb.

Birinci məktub

"Əziz dayı!

Mənim təyinatımı Yelizavetpol-a (Gəncə) verdilər. Sabah ora yola dütürəm. Size salam göndərirəm. Təyinatma kömək etdiyiniz üçün min-nədlərəm bildirirəm. Hamiya sala-

mım var. Sizin Zülfüqar, 5 sentyabr 1904-cü il".

Zülfüqar bəyden yaligar qalan ikinci məktub da 1904-cü il dekabrın 14-də yazılıb: "Qiblegah! Əzri-sala-mımı həzərunuza yetirəndən sonra məlum edirəm ki, biz Əyricəyə (Əyri-ce - Bərde rayonunda kənd. Firudin bəyin atası Əhməd ağanın bu kənddə tut bağı və əkin sahəsi var-dı. Ailesi qış festini Əyricə kəndində, yaz və yay festini isə Şuşada yaşa-yırdılar - Ş.N.) iyirmi üçündə gedə-cəyik. Əgər Siz və yainki uşaqlar bu günlərdə gələnən, xəber versəniz, gözləyək, bir yerdə getməyimiz çox yaxşı oları. Baqqı, Allah, Zülfüqar. Razi-düşənbə, 14 dekabr".

Üçüncü məktub:

"Qiblegah! Çoxdandır ki, məktub-müşfiqanəniz vüsul olub qəlbimi şad və könlümü abad etmişdi. Neha-yət, məktəbimiz təzə bir reis qoyul-maq cəhətində şıqılım artıq olub, ca-vabını əda etməye macəl tapmayırdı. İndi bu neçə kəlimati hüzurunuza göndərib, üz istəyirəm və sal-amımı eätz məhribana Badisəba bacı xidmətənə yetirib, bu mahi-mübərək-ramazanda etdiyi ibadət və itaatin məqbulunu Xudavəndi-Həqqimdən dilərəm. Allah.

Zülfüqar Şamani,

6 noyabr 1904-cü il. Gəncə"

Qarda-boranda uzaq yollar qət edən fədai Zülfüqar bəy 1906-cı ildə ciyər vəremi xəstəliyinə tutulur.

Dayısı Firudin bəy Köçərli bu bəd-xəberi eşidir Gəncəyə gelir. Bacısı oğlunu Tiflis gətirib adlı-sanlı hə-kim Məmmədrəzə ağa Vəkilova mü-əliaçə elətdir. Ciddi müayinədən son-را Məmmədrəzə ağa bildirir ki, xəstəlik çox şiddetlidir, bacınız oğlu vax-tında həkimə müraciət etməyib, müalicənən heç bir köməyi olmaya-caq.

Çərəsiz qalan Firudin bəy bacısı oğlu Zülfüqar bəy Qoriya gətirib se-minariyanın həkimi Barsukova da göstərir. O da eyni diaqnozu təyin

edir.

Əlyazmalar İnstitutunda Firudin bəyin arvadı Badisəba xanıma yaz-di-xeyli məktubu saxlanılır.

1906-ci il 18 mart tarixli məktubu-bundan:

"...Zülfüqar Əbdürəhman ağa (1867-1931, Firudin bəyin qaynidır - Ş.N.) getirdiyi şəker cörəyin birini tamahı düşüb yeyibdir və həmin şə-ker cörəyi onu bərk pozubdur. İmdi yorğun-döşəkdə yatrı və gün-gün-dən zəif düşür. Dünən Məmmədəli bəyden (Zülfüqar bayın atasıdır - Ş.N.) tel var idi. Zülfüqarın ehvalını soruşur. Men de cavab yazdım ki, həkimlər məsləhət görürər onu Su-xuma göndərməyi".

1906-ci il 22 mart tarixli məktubu-bundan:

"...Hamımız salamat varıq. Zülfü-qar da yavaş-yavaş yaxşı olur. Uşaqları öpərən və Həcer də (Firudin bəyin övladlığı götürdüyü qızdır - Ş.N.) sənin əlini öpür. Zülfüqar da salam edir zaməniz. Men de Cən-netimi öpürəm və xeyalla günümü-xos keçirirəm".

Həmin il 25 mart tarixli məktubu-bundan:

"...Allah sənə insaf versin. Men in-di, bu saat uşaqlar ile gele bilərdim, amma Zülfüqar günü-gündən geri gedir, bilmirəm nə eləyim. Qalmış mat-məətəl. Onu bu halda qo-yub gedə bilmirəm. Havalardə dütürəm ki, onu Suxuma göndərəm Ağalar ile..."

İyirmi bir yaşı tamam olmayan Zülfüqar bəy Hacıbəyov 1906-ci il aprelin 15-də Qoride vəfat edir. Qori- şəhər qubernatorunun rəsmi icazəsi ilə Firudin bəy nakam bacısı oğlunu Qarabağga getirir. Həmin ili mayın 9-da "İşşad" qəzetində, "Əcel-siz ölenlərim" məqaləsində ölkədə sehiyyə xidmatının zaif olmasından vaxtsız, cavaniken ölenlərin acı-na-caqlı halına acıyr. Firudin bəy ürəkəğrisi ilə yazar ki, əcelsiz ölenle-

rin günahkarı ara həkimlərinin "műalicəsi" və möminlərin duasıdır: "Bu yaxinlarda həmşirəzadəm - bacım oğlu Zülfüqar bəy Hacıbəyovun naşını dəfn etmək üçün Qoride Qara-bağda Berda qarğıyasında olan imamzade hüzuruna aparmışdım..."

Bu vaxtsız ölüm hamidən çox həmyerli, altı il seminarıyada birgə oxuyan Üzeyir bəy Hacıbəyovu yan-dırıb-yaxır. Üzeyir bəy sevimli müəllimi Firudin bəy Köçərliyə göndərdiyi başsağlığı məktubunda yazdı: "Zülfüqar bəy öldü. Bu bir acı həq-i-qətdir! Nakam öldü! Valideyin Zülfü-qar bəy adlı bir oğul itirdi, biz Zülfüqar bəy adlı bir adam itirdik ki, xal-qımız üçün yixılmaz, qaralmaz bir sütun olacağı ap-əşkar idil. Birəhim tale əziz və sevimli yoldaşımızı eli-mizdən aldısa, onun eməl və əfkər-alisini alıb. Onların səməresi dostumun ruhunu şad edəcəkdir. Bu, bizim təsəllimizdir".

Seminariyanın musiqi müəllimi Mıxail Leontyeviç Pekker Zülfüqar bəy Hacıbəyovun şəxsi işinə yazdığını reyda göstərir ki, bütün əsas fənləri əla qiyamətlərə oxuyan seminarist Zülfüqar bəy gələcəyin istedadlı müşiqisi olacaqdır.

Musiqiye böyük həvəs göstəren Zülfüqar bəy 1904-cü ildə seminarıyanın orkestrində həmyerlii Üzeyir bəy Hacıbəyovla, Azad Əmirovla və Müslüm Maqomayevlə birgə əla ifaçılıq fəaliyyətinə görə pula mü-kafatlandırılmışdır.

Ciddi təhsil ocağı olan Seminarıyada belə bir qayda vardı: jurnalda şagirdlərin ad və familyası iləbi si-rası ilə yox, elçilərin adı birinci ya-zılırdı. Zülfüqar bəy Hacıbəyov tehsil adlıqı altı il müddətində adı həmişə birincilər sıradə olmuşdur.

Zülfüqar bəy Məmmədəy oğlu Hacıbəyov 1885-ci ildə Şuşada anadan olmuşdur. O, Firudin bəy Köçərliinin bacısı Aferin xanının oğlu idi.